


Lütfi Zadə - 100



Təhsil aldığım orta məktəbin fizika kabinetinin

qarşı divarında dünya-

nın dahi şəxsiyyətlərinin portret-

ləri yerləşir. Hər dəfə də bu şəx-

siyyətlərin arasında dünya elminə

böyük töhfələr vermiş azərbay-

canlı alımların adları diqqətimi çə-

kir. Sanırım, o sırada Lütfi Zadə

ad-soyadını görmək hər kəs üçün

çox qürurvericidir. Elmə, savada

qiymət verənlər və bu çətin, həm

də şərəflə yolla gedənlər üçün da-

hi Lütfi Zadənin fikirlərini məqa-

mindəcə qeyd etmək istərdim:

“Yalnız savad kifayət etmir, zəh-

mət və uğur da çox vacibdir. Uğur

formulu budur: qabiliyyət, zəh-

mət, israr. Uğurun elementləri

bunlardır”...

Elmdə çevrilis yaradan dahi azərbaycanlı...

Bəs, kimdir Lütfi Zadə?! Təbii ki, bu gün onu tanımayan yoxdur. Bununla belə, 100 illik yubileyi qeyd edilən bu dahi şəxsiyyətin hayat və yaradıcılığına yenidən nəzər salmaq onu bir örnek kimi görməyə imkan verir.

Dünyada sünə intellekt sahəsində qeyri-səlis mənətiq nəzəriyyəsinin yaradıcısı olan Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində dünyaya gəlib. Onun atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərindən olub. Lütfi Zadə önce 16 saylı orta məktəbdə ibtidai təhsil alıb. Lakin 1932-ci ildə Sovet İttifaqı İran vətəndaşı olan azərbaycanlılarla bağlı qərar verir. Yəni onlar sovet vətəndaşlığını qəbul etməli, eks təqdirde ölkəni tərk etməli idilər. Lütfi Zadənin atası Rəhim Ələsgərzadə bu səbəbdən ailəsi ilə birlikdə İrana köçür. Lütfi Zadə də Tehranda amerikalıların təhsil müəssisəsi olan “Alborz” kollecində orta təhsilini davam etdirir. O, həmin məktəbdə oxuyarkən sovet və Amerika məktəbləri arasındaki çox böyük fərqi görür. Elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkir. Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsini bitirən Lütfi Zadə 1944-cü ildə Birləşmiş Ştatlara köçür və orada Massachusetts Texnologiya İnstitutuna daxil olur.

Lütfi Zadə 1946-ci ildə ali təhsilini başa vuraraq magistr dərəcəsi alır. Amerikalılar üçün isə onun ad-soyadını tələffüz etmək çətin idi. Buna görə də onu Lotfi A.Zadeh kimi çağırırlar. Qeyd edək ki, Lütfi Zadə elmi əsər və məqalələrini bu imza ilə yazıb və dünyada da həmin adla tanınır.

Kolumbiya Universitetinin aspirantu-rasına daxil olan Lütfi Zadə orada felsəfə elmləri üzrə doktor elmi dərəcəsini alır. O, 1952-ci ildə diskret sistemlər üçün Z-çevirmə metodunu işləyir. Xatırladaq ki, bu, diskret, rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan bir metoddur.

1957-ci ildə Lütfi Zadə elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və məşhur alim Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçür. 1959-cu ildən Berkli Universitetində professor kimi çalışan Lütfi Zadə 1963-cü ildən “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edir. Xüsusi olaraq qeyd edək ki, o, məşhur alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında özünün və nəzəriyyəsinin adını daşıyan Elmi Mərkəz var.

Lütfi Zadə 1965-ci ildə qeyri-səlis çoxluqlara aid məqalə çap etdirir. Olduğu böyük tarixi əhəmiyyətə malik olan, elmdə yəni bir istiqamətə təkan verən bu məsələ dündəyada rezonans doğurur. Lütfi Zadə alternativ riyaziyyatın, yəni qeyri-səlis riyaziyyatın da yaradıcısıdır. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən, qeyri-səlis fizika, qeyri-səlis kimya və s. qeyri-səlis elmlər yanır. Qeyd edək ki, qeyri-səlis mənətiq texnologiyasından foto və videokameralar, pataryuan maşınlar, avtomobilər, qatarlar, vakuüm kimyəvi təmizləyicilər istehsalında,

sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir.

Lütfi Zadə dünya elminə qeyri-səlis mənətiq nəzəriyyəsindən əlavə, beş fundamental nəzəriyyə də bəxş edib. Və dünənin ən məşhur aparıcı şirkət və firmaları da onun nəzəriyyələrinə, elmi ideyalarına əsaslanırlar. Belə ki, Yaponianın “Hitachi”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Toshiba”, “Sanyo”, “Fuji”, eləcə də Amerikanın “General Motors”, “Motorola”, “Kodak” və yüzlərlə ölkənin neçə min sənaye şirkəti onun elmi nəzəriyyələrindən baharlənərək inkişaf edirlər. Lütfi Zadənin elmi nəzəriyyəsindən iqtisadiyyatda, psixologiyada, siyasətdə, felsəfedə, sosiologiyada, dini məsələlərdə, münəaqış problemlərində də istifadə olunur.

Qürurverici haldır ki, Lütfi Zadənin adı idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş və beynəlxalq qurumların fəxri qızıl medallarına layiq görülmüş dörd nəfərin sırasına daxil edilib. 2016-cı ildə isə onun nəzəriyyəsi əsasında yapon alımları ilk dəfə olaraq sünə intellektə malik robot hazırlayıb.

Alter adlı həmin robot Tokiodaki Beynəlxalq Elm Muzeyində sərgilənib.

Elmi nəzəriyyələri, ixtiraları, axtarışı və yenilikləri ilə dünya elmində inqilab yaradan böyük alim, görkəmli şəxsiyyət 1965 və 2008-ci illərdə Bakıya gəlib. Qeyd edək ki, dahi alim hələ sağlığında Bakıda dəfn olunması vesiyiyət etmişdi. O, doğma vətəninə son dəfə 2017-ci il tarixində, bu dəfə əbədiyyət gəlir. 6 sentyabr tarixində ABŞ-in Kaliforniya ştatında dünyasını dəyişən dünya şöhrəti alim I Fəxri Xiyabanda torpağa tapşırılır.

Bu ilin may ayında məktəbimizin rəhbərliyi daxil olmaqla nümayəndə heyəti görkəmli alimin 100 illik yubileyi münasibətlə onun məzarını ziyaret edib. Oxuduğum məktəbi təmsil edən nümayəndə heyəti Lütfi Zadənin məzarını ziyarət etməklə bu dahi şəxsiyyətin elmə verdiyi sonsuz və saysız-heabsıbsız töhfəyə ehtiramını bildirib.

Artıq neçənci dəfədir ki, məktəblilər arasında keçirilən və maraqla qarşılanan Lütfi Zadə adına Mənətiq Olimpiadası da onun elmi axtarışlarının yetişən nəslin timsalında davamlı olacağını sübut edir. Mən də bütün şagirdlərin maraqlı və həvəslə qoşulduğu həmin olimpiadada iştirak etməklə qurur duymuşam. Onu da qeyd etmək yerinə düşər ki, Mənətiq Olimpiadasında forqlənərək yüksək nəticə göstərən şagirdlər oxuduğum məktəbin fəxridir.

Dahi alimin qeyd etdiyi kimi, uğur qazanmağın formulu olan qabiliyyətlə, zəhmət və israrla gələcəyin qurucuları olacaq biz məktəblilər dünəyimizi inkişaf etdirə, ona öz töhfəmizi verə bilərik. Dünənin elm nəhənglərinin sırasında əbədiyyət yer tutan Lütfi Zadənin örnək hesab etdiyimiz həyat və yaradıcılığı buna əyani və təqdirəlayıq sübutdur.

**Yeva FƏRƏCOVA,
Bakıdakı 53 nömrəli
tam orta məktəbin IX sinif şagirdi**